


## YAP xalqımızın istək və arzularına uyğun olaraq tarixi zərurətdən yaranıb

2023-cü il noyabrın 21-də yarandığı gündən yeni Azərbaycan adlı dünyəvi, diplomatik, hüquqi dövlət qurmuş, esl xalq həkimiyətinin qurmuş YAP-in yaradılmasının 31 illi tamam olur. YAP xalqımızın son 31 illik müstəqillik tarixinə başlı döyərlər gətirmək xalqımızın tarixinə əbədi daxil olmusdur.

SSRİ dağlıqlıdan, Azərbaycan Respublikası öz müstəqiliyini elan etdikdən və çox-partiyalı bir sisteme keçirildikdən sonra Azərbaycanda bir çox yeni siyasi partiyalar yarandı. Lakin bu partiyaların heç de hamisi özlərinin comiyiq və xalq qarşısında mosuliyətini doğru-düzgün dərk edə bilmədilər. Əgər SSRİ dağlıqlıdan sonra siyasi proseslər normal məcra getseydi, Dağılıq Qarabağ problemi yenidən baş qaldırmışsaydı, torpaqlarımızın xeyli hissəsi işğal olunmazdı, respublikamızın daxilində votondaş tohlükəsi baş qaldırmazdı və müxtəlif separatçı meyllərin güclənməsi ilə respublikanın parçalanması meyli güclənməzdi. Heydər Əliyev conabları da yenidən siyasi sohnaya qayıtmayacaq və Yeni Azərbaycan Partiyası da yaranmayıacaqdı.



YAP tarixi zərurətdən yaranıb. Yeni Azərbaycan Partiyasının çox zəngin siyasi mübarizələr dəlili şəhərin tarixi vardır. XX əsrin sonlarında Azərbaycan xalqının həyatında yaranmış mürəkkəb ictimai-siyasi proseslərin gedisində meydana çıxmış YAP-in hər bünə nüfuzlu partiyaların birinə çevrilmişdir. Bu partiyannın əsasını zəmanəmizin ən görkəmli ictimai-siyasi dövlət xadimlərindən biri olan Heydər Əliyev oğlu Əliyev qoymusdur.

Mehz Heydər Əliyevin mővcudluğu, onun 60-90-ci illerde göstərdiyi - 30 illik siyasi fəaliyyəti Azərbaycan ziyalısına belə bir tarixi heqiqəti anlatdı ki, Azərbaycan xalqı müstəqil olaraq öz dövlətini idarə edə bilər. Bu sade heqiqəti Azərbaycan xalqının bütövlükde qəbul etməsi üçün təqribən beş il də əlavə vaxt itirməli oldu.

1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində təsis olunmuş və dekabr ayının 18-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmiş YAP-in hazırda 700 minndən çox üzvü, 70 rayon və şəhər, 3 min təşkilatı var. 20 min nəfər üzvü birləşdirən gənclər birliliyi və 18 minə qədər qadınlar iş aparan Qadınlar Şurası da YAP-in daxilində fəaliyyət göstərir.

YAP-in ideya-siyasi və nəzəri mənbələrini Heydər Əliyevin şəxsi iştirakı ile yazılmış Proqram və Nizamnamə teşkil edir. Həminin bu böyük dövlət xadiminin siyasi mübarizələlə dolu keçidiyi heyat yolu, müxtəlif yığıncaqlarda etdiyi moruzlər və çıxışlar, söylədiyi müdrik fikirlər hər bünə YAP üzvü üçün fəaliyyət programı kimi qəbul edilmişdir. Partiyanın əsas məqsəd və vəzifələri onun programında qisaca belə ifadə olunur: "Müstəqillik əldə etmiş respublikamız və onun bütün votondaşları qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik hüquq dövlətin formalaşdırılması, respublikanın orazi bütövlüyünün və tohlükəsizliyinin təmin edilməsi, respublikanın tez bir zamanda mühərbi vəziyyətindən çıxmasi, Qarabağ probleminin həlli öz votondaşlarının fıravən həyat şəraitini yaratmaq".

Göründüyü kimi, partiya üzvləri qarşısında çox məsul və mürökəb vəzifələr durur. Partiyanın siyasi stratejiyəsinin əsas əsaslılığı də məhz yuxarıda göstərilen vəzifələrin həyata keçirilməsindən ibarətdir. Hal-hazırda Azərbaycanda 30-dan çox siyasi partiya fəaliyyət göstərir. Məqsəd və vəzifələri, program və nizamnamələri nöqtəy-nöztərindən bu partiyaların əksariyyətən bir-birinə yaxındır.

Lakin YAP hem özünün strateji məqsədləri, hem də taktiki addımları, özüne məxsus prinsip və xüsusiyyətləri ilə digərlərindən fərqlənir.

### 1.YAP-in yaranma səbəbəri

SSRİ-nin dağlıqlıdan prosesi olduqca mürekkeb bir sərətətə gedir, mərkəzi dövlət həkimiyətinin başından duran M.S.Qorbaçov hər vəzifəsində kəhən, sunanın metodlarından istifadə etməklə xalqların bir-biri ilə qarşılıqlı yaradı, bütün kiçik və azaşlı xalqları yaşıq vəziyyətə salmaq və mili ədəvət toxumunu sepmek, yenidən milli-ətnik mühərbiyət tərətməsi siyaseti yeridirdi. Məsləhətli xalqları və türk mənşəli respublikalar əsas hədəf idi. Qatı antitürk və antimusulən olan M.S.Qorbaçovun bu əsaslılığı "fəaliyyəti" Yeniden-qurmadan və SSRİ-nin dağlıqlıdan yeyili əvvəl başlamışdı. 1987-ci ilin oktyabr ayında olmasın Sov.IKP MK-nin plenumu heç bir əsas olmadan bütün ömrünü təkcə Azərbaycanın dəyil, başqa respublikaların da iqtisadi, siyasi və mədəni yüksəlişine sərf etmiş, xalqlar dos-

luğu və beynəlmiləlcilik ideyalarının töbliği ndə böyük xidmətlər göstərmiş, sülh işinə töhfələr vermiş, zimanomizin ən görkəmli ictimai-siyasi və dövlət xadimlərindən biri olan, bütün türk xalqlarının böyük oğlu Heydər Əliyev oğlu Əliyev Sov.IKP MK-nin Siyasi Bürosu üzvüyündən könar edildi. Onun yüksək dövlət və partiya orqanlarından konşalardırılmış tarixi edalotsizliyin və oslindo türk və müsəlman xalqlarına qarşı hazırlanmış mənfur planların başlangıcı idi. Heydər Əliyevin işden könarlaşdırılması ilə "Qarabağ kartı" da işləndi. Ermonilər sovet imperiyasının dağlılaşacağına bəzən millətlərindən daha tez duyuqlarından, əsrin əvvəllərində olduğu kimi yeno də siyasi təşəbbüsü öz əllərinə alıb, Azərbaycana qarşı orazi iddiaları irəli sürdürlər.

1989-cu ilin soyuq qış günləri Ermonistan SSRİ-də yaşayan 200 min azəri öz doğma atababa yurdundan qovuldu və həmin tarixdən o qədim Azərbaycan torpaqları da şeytan yuvasına çevrildi. Həlo həmin vaxtlar ağıllı, düşüncəli və vətənpərvər azərbaycan ziyalısı başa düşürdү ki, respublika çətin vəziyyətdədir, qarşında da daha böyük çatınlıklar, bələlər var və Heydər Əliyev əgor rəhbərlikdə olsayıb, bunların qarşısını məharətli alardı. Lakin M.S.Qorbaçov və onun respublikamızda olan olalıtı Ə.Vəzirov hər vəzifə ilə Heydər Əliyevin siyasi karyerasını bağlamaq, onun tarixi keçmiş fəaliyyətindən kölgə salmaqla ləkələmek siyaseti yeridirdilər. "Pravda" qəzet və digər mərkəzi mətbuat sahifələrində, cələcə də yeri mətbuatda xalqı, ictimaiyyəti çəşidən yalan, bəhələdən xarakterli yazılar dərc edilirdi. 1990-ci ilin fevralında "Pravda" qəzətində bir səhifəlik "Əliyevçilik və yaxud xoş əyyamlardan ötrü ağı" adlı, müəllifi guya tibb elmləri doktoru Vəqif Əfəndiyev olan məqələ dərc edilmişdir. Lakin çox keçmədən "Pravda" 1990-ci il aprelin 13-də vaxtda qədərki tarixdə ikinci təkzibini verərək yazılanların yanla olduğunu etiraf etməli oldu.

Həmin dövrde Azərbaycana rəhbərlik edən Əbdürəhman Vəzirov və onun bədənam komandası hadisələri bilmərdən ermənilərin xeyri səmət, yaxud Moskvadan göstərişinə uyğun istiqamətə yönəldirdi. Ermonistan respublikasında qovulmuş azərlərin əksəriyyəti dağlıq zonasında yaşayın kənd və rayon əhalisi olduğundan və kənd təsərrüfatı işləri ilə müşəq olduqlarından onları Dağılıq Qarabağ yerləşdirmək daha məqsədən uyğun idi. Lakin Vəzirov xalqın iradəsi əleyhinə gedərək bu addımı da atmadi. Halbuki erməni rəhbərləri özləri etiraf etmişdi ki, əgər köçürülmüş azərlər Dağılıq Qarabağa yerləşdirilseydi, onda onlar məcburən köçürmə siyasetini dayandırıracıqlırdı.

Ə.Vəzirov məlli mənafətə xeyənat edərək respublikada yerliçilik, antioliyevçilik kompaniyası başlamasıyla xalqın diqqətini əsas ümummilli və sosial problemlərin həllindən yaxındır, genişlənməkdə olan xalq hərəkatını -parçalamaq məqsədini güdürdü. Mərkəzi və yeri mətbuatda H.Əliyevə qarşı qərəzli yəzilərin şəxşən təşkilatçı Ə.Vəzirov idi. Büttün bu hərəkətlər milli şüurə tam formalaslaşmış bozı votondaşları qarşı-qarşıya qoyur və respublikada votondaş mühərbi törötəmək məqsədi güdürdü. Yeridilmiş bu avatürist siyasetin noticəsində 1990-ci il yanvar ayının 20-də Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı tərodildi. Bilavasitə M.S.Qorbaçovun və Ə.Vəzirovun planlaşdırıldığı Yanvar faciası noticəsində Bakıda 500-dən çox adam hələk oldu, xeyli adam itkin düşdü. Azərbaycan xalqının milli faciosının yeni bir mərkəzi-Şəhidlər Xiyabani yarandı.

Heydər Əliyev bu ümummilli matəm günləndə Moskvada olan Azərbaycanın daimi nümayəndəliyinə golub bəyanat verdi.

1990-ci ilin qanlı yanvar günlərində rus tankları ilə eziilmiş yüzlərle vətənpərvərin mezarının üzərindən addımlayıb hakimiyətə Ayaz Mütəllibov gəldi. Qanlı Yanvar faciasının tərəfəsi Moskvadan eli ilə hakimiyətə götürülen Ayaz Mütəllibov da öz selefi Ə.Vəzirov kimi Azərbaycanda başlanmış olan demokratik prosesi və xalq hərəkatını parçalamaq üçün votondaş qarşıluması siyaseti yeridirdi. Antioliyevçilik kompaniyası onun dövründə daha geniş vüset aldı. A.Mütəllibov dövründə Azərbaycanda qaragürbət qüvvələr daha da feallışmış, rüşvetxorluq, xalq mülkiyyətinin dağlıqlıdan qorunmamış derocede çoxalmışdı. Müxtəlif "cəmiyyət"lərə mensub olan elisilahlı dəstələr Bakıda tüğyan edir, fitnekarcasına qardaş qırğını toxumuş sopirdilər. Ayaz Mütəllibovun siyasi fəaliyyətində Heydər Əliyevə qarşı qərəzli mənəvə tutmaq, onun şəxsiyyətinə və siyasi fəaliyyətinə kölgə salmaq siyaseti mühüm yer tuturdu.



(Ardı var)

Dəmir QURBANLI